

# BAKİ ÜNİVERSİTETİNİN XƏBƏRLƏRİ

Nº4

Təbiət elmləri seriyası

2021

## BİOLOGİYA

UOT 576.809.5

### CANDIDA GUILLERMONDII BDU-217 MAYA GÖBƏLƏYİNİN GÜMÜŞ NANOHİSSƏCİKLƏR SİNTEZ ETMƏSİNƏ TEMPERATURUN TƏSİRİ

M.M.CƏFƏROV, S.İ.HÜSEYNOVA, İ.T.BABAYEVA,  
Q.İ.EYVAZOVA, Z.Ə.AĞAMALIYEV

Bakı Dövlət Universiteti

cafarov.67@mail.ru

Təqdim olunan məqalənin əsas məqsədi Bakı Dövlət Universitetinin Mikrobiologiya kafedrasının kulturalar kolleksiyasından götürülmüş *Candida guillermondii* BDU – 217 maya göbələyinin gümüş nanohissəciklər əmələ gətirməsinə temperatur amilinin təsirinin öyrənilməsi olunmuşdur. Müəyyən edilmişdir ki, bu maya göbələyi şamının gümüş nanohissəciklər formalasdırması üçün optimal temperatur  $25 - 30^{\circ}\text{C}$  intervalındadır. 25 və  $30^{\circ}\text{C}$  temperaturlarda inkubasiya edilən nümunalarda reaksiyon qarışığın tündləşməsi və UV – spektrofotometrda  $408\text{ nm}$  dalğa uzunluğunda udulma verməsi göstərilmişdir. Elektron mikroskopunda  $25^{\circ}\text{C}-ə$  temperaturlarda becərilən nümunədə  $33,5 - 35,4\text{ nm}$  ölçüyü,  $30^{\circ}\text{C}-də$  becərilən nümunədə isə  $34,2 - 37,5\text{ nm}$  ölçüyü, sferik formalı gümüş nanohissəciklər müşahidə edilmişdir. Əldə olunan nümunələrin Rentgen – fazalı spektroskop analizi  $25$  və  $30^{\circ}\text{C}$  temperaturlarda gümüş nanohissəcikləri üçün xarakterik (*Ag Lal*) adsorbsiya piki olduğunu göstərmişdir.

**Açar sözlər:** maya göbələyi, gümüş nanohissəciklər, temperatur, *Candida guillermondii*, UV – spektr, skanedici elektron mikroskopu, rentgen şüa spektri.

Nanotexnologiyanın sürətli inkişaf etdiyi müasir dövrədə təqribən  $1 - 100\text{ nm}$  ölçüyü nanohissəciklər sintez edilir. Son zamanlar nanohissəciklərin bioloji üsulla sintez edilməsinə maraq artmışdır. Bioloji sintez zamanı nanohissəciklərin formalaslaşması üzvü molekulların daxilində və onların iştirakı ilə baş verdiyindən bu texnologiya zamanı toksiklik riski minimum olur. Buna "Yaşıl nanotexnologiya" deyilir [3, 4, 6].

Metal nanohissəciklərin istehsalında bioloji obyekt kimi göbələklərdən, xüsusilə maya göbələklərindən istifadənin bir sıra üstünlükleri vardır [7]. Maya göbələklərinin, xüsusilə *Candida* növlərinin nanohissəciklər əmələ gətirə bilməsinə aid məlumatlar məhdud saydadır [5, 9, 12]. Son illərin ədəbiyyat məlumatlarından aydın olmuşdur ki, mikroorganizmlər arasında maya göbələkləri  $\text{Ag}^0$ ,  $\text{Zn}_3(\text{PO}_4)_2$ ,  $\text{Au}^0$ ,  $\text{ZnS}$ ,  $\text{CdS}$ ,  $\text{Sb}_2\text{O}_3$ ,  $\text{AgS}$ ,  $\text{Fe}_2\text{O}_3$  və  $\text{Fe}_3\text{O}_4$  və başqa qeyri-üzvü nanohissəcikləri sintez edə bilirlər. *Candida* cinsli maya göbələkləri gümüş nanohissəciklərin sintezində yüksək aktivliyə malikdir [2, 8, 10].

Aparılmış tədqiqatlar göstərmişdir ki, mikroorganizmlər vasitəsilə nano-

hissəciklərin sintezinə mühit amilləri, eyni zamanda temperatur təsir edə bilir [1, 11]. Belə ki, məlum olmuşdur ki, eksor mezoofil mikroorganizmlərin metal nanohissəcikləri sintez etməsi üçün optimal temperatur da  $25 - 30^{\circ}\text{C}$ -dir. Temperaturun dəyişilməsi ayrı-ayrı mikroorganizmlərdə sintez edilmiş nanohissəciklərin forma və ölçüsünə müxtəlif təsir edir [4, 9].

Əvvəlki tədqiqatlarımızdə *Candida guillermondii* BDU – 217 maya göbələyi şamının gümüş nanohissəciklər əmələ gətirmə xassəsi öyrənilmişdir [1, 3, 9].

Təqdim olunan işin əsas məqsədi *Candida guillermondii* BDU – 217 maya göbələyi şamının gümüş nanohissəciklər əmələ gətirməsinə temperaturun təsirinin öyrənilməsi olmuşdur.

### Material və metodlar

Tədqiqat obyekti kimi Bakı Dövlət Universitetinin Mikrobiologiya kafedrasının kulturalar kolleksiyasında saxlanılan *Candida guillermondii* BDU – 217 maya göbələyi şamından istifadə olunmuşdur.

*Candida guillermondii* BDU – 217 maya göbələyi kulturasını becərmək üçün əvvəlcə aşağıdakı tərkibə malik maye qidalı mühitdən istifadə edilmişdir: maya ekstraktı – 10 q, saxaroza – 20 q, pepton – 20 q, distillə suyu – 1litr. Kultura  $30^{\circ}\text{C}$  temperaturda 48 saat müddətində termostatda becərilmişdir. Alınmış maya göbələyi biokütləsi kultural mayedən filtrasiya yolu ilə ayrılmış və 3 dəfə 100 ml steril distillə suyu ilə yuyulmuşdur. Yaş biokütlə 10 qram miqdardında 99 ml steril distillə suyuna daxil edilmiş, üzərinə 1 ml  $10^{-3}$  molyar  $\text{AgNO}_3$  məhlulu əlavə olunmuş və reaksiyon qarışıq ayrı-ayrılıqda  $25, 30, 35$ , və  $40^{\circ}\text{C}$  temperaturda rəng dəyişikliyi müşahidə olunanadək termostatda inkubasiya edilmişdir.

Gümüş nanohissəciklərin əmələ gəlməsinin ilkin göstəricisi kimi vizual olaraq reaksiyon qarışığın rənginin açıq sarıdan tünd qəhvəyiye doğru dəyişməsi göstərilmişdir. Daha sonra biokütlə filtrasiya yolu ilə ayrılmış və filtratda nanohissəciklər “UV – VİS specord 250 plus” UV spektrofotometrdə analiz edilmişdir.

Kultural mayedən preparat hazırlanaraq qurudulmuş və skanedici elektron mikroskopunda (JEOL 7600F, Japan) gümüş nanohissəciklərin forması və ölçüləri (nm-lə) müəyyən edilmişdir.


Rentgen spektral analiz vasitəsilə alınan nanohissəciklərin gümüş olduğu müəyyən olunmuşdur.

### Nəticələr və onların müzakirəsi


Tədqiqat zamanı müəyyən olunmuşdur ki, *Candida guillermondii* BDU – 217 maya göbələyi şamının yaş biokütləsi ilə reaksiyon qarışığı  $25, 30, 35$  və  $40^{\circ}\text{C}$  temperaturda inkubasiya edilən nümunələr UV spektrofotometrində analiz edilmiş və dalğa uzunluğunda verilən udulma şəkil 1-də göstərilmişdir. Şəkildən göründüyü kimi  $25, 30, 35$  və  $40^{\circ}\text{C}$  temperaturda inkubasiya edilən reaksiyon qarışığı UV spektrofotometrdə analiz zamanı  $405 - 408$  nm dalğa uzunluğu diapozonunda udulma verməsi müşahidə edilmişdir. Bu udulma gümüş nanohissəciklər üçün xarakterik olan udulmaya uyğun olmuşdur.

Skanedici elektron mikroskopunda  $25^{\circ}\text{C}$  temperaturda inkubasiya edilən


reaksion qarışığıda olan gümüş nanohissəciklər 33,5 – 35,4 nm ölçülü, sferik formalı topalar şəklində, 30°C temperaturda isə 34,2 – 37,5 nm ölçülü, sferik formada müşahidə edilmişdir (şək.2 və 3). 35 və 40°C temperaturda gümüş nanohissəciklər müşahidə edilməmişdir.



**Şək. 1.** *Candida guillermondi* BDU – 217 ştaminin yaşı biokütləsinin temperaturdan (25, 30, 35 və 40°C) asılı olaraq əmələ gətirdiyi gümüş nanohissəciklərin UV-spektrləri




**Şək. 2.** *Candida guillermondi* BDU – 217 ştaminin yaşı biokütləsinin 30°C temperaturda inkubasiyası nəticəsində əmələ gətirdiyi gümüş nanohissəciklərin elektron mikroskopunda görünüşü




**Şək. 3.** *Candida guillermondi* BDU – 217 ştaminin yaşı biokütləsinin 25°C temperaturda inkubasiyası nəticəsində əmələ gətirdiyi gümüş nanohissəciklərin elektron mikroskopunda görünüşü

Daha sonra xarakteristik rentgen şüa spektrleri verilərək alınan nanohisssəciklərin gümüş olduğu dəqiqləşdirilmişdir (şək. 4 və 5).



Şək. 4. *Candida guillermondii* BDU – 217 maya göbələyi ştamının  $30^{\circ}\text{C}$  temperaturda əmələ gətirdiyi gümüş nanohisssəciklərinin xarakteristik rentgen şüa spektri



Şək. 5. *Candida guillermondii* BDU – 217 maya göbələyi ştamı biokütləsinin  $25^{\circ}\text{C}$  temperaturda əmələ gətirdiyi nanohisssəciklərinin xarakteristik rentgen şüa spektri

Beləliklə, tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, *Candida guillermondii* BDU – 217 maya göbələyi ştamı  $25$  və  $30^{\circ}\text{C}$  temperaturda gümüş nanohisssəciklər əmələ gətirmək xassəsinə malikdir. Bu şəraitdə becərilən reaksiyon qarışıığı UV spektrofotometrində  $408\text{ nm}$  dalğa uzunluğunda udulma verməsi dəqiqləşdirilmişdir. Skanedici elektron mikroskopunda  $25^{\circ}\text{C}$  temperaturda becərilən reaksiyon qarışıqlarda gümüş nanohisssəciklər  $33,5 - 35,5\text{ nm}$ , sferik formalı topalar şəklində,  $30^{\circ}\text{C}$  temperaturda becərilən qarışqda isə  $34,2 - 37,5\text{ nm}$  ölçülü, sferik formada olması müşahidə edilmişdir. Xarakterik rentgen

şüa spektrinə əsasən nanohissəciklərin gümüş olduğu dəqiqləşdirilmişdir. 35 və 40°C temperaturda gümüş nanohissəciklər müşahidə edilməmişdir.

### ƏDƏBİYYAT

1. Cəfərov M.M., Bozkurt H.C., Seyidova K.Q., Hüseynova S.İ., Ağamaliyev Z.Ə., Eyvazova Q. İ., Ramazanov M.A., Qənbərov X.Q. *Candida guillermondii* BDU – 217 maya göbələyi ştaminin kultural mayesində gümüş nanohissəciklərin əmələ gəlməsi // AMEA-nın Mikrobiologiya İnstitutunun elmi əsərləri, 2017, c.15 , № 1, s. 214 – 219
2. Qənbərov X.Q., Musayev E.M. Nanohissəciklər əmələ gətirən mikrorganizmlər // AMEA-nın Mikrobiologiya İnstitutunun elmi əsərləri, Bakı, 2012, c.10, s.78 – 84
3. Qənbərov X.Q., Cəfərov M.M., Seyidova K.Q., Hüseynova S.İ., Ramazanov M.A., Eyvazova Q. İ., Ağamaliyev Z.Ə. *Candida guillermondii* BDU-217 maya göbələyi ştaminin gümüş nanohissəcikləri əmələ gətirmə xassələrinin öyrənilməsi // Konfrans Ümummilli lider H. Əliyevin anadan olmasının 94 – ci ildönümüna həsr olunub. Müasir təbiət elimlərinin aktual problemləri Beynəlxalq konfrans Gəncə, 2017, s. 116 – 121
4. Ревина А.А., Баранова Е.К., Мулюкин А.Л., Сорокин В.В. "Некоторые особенности воздействия кластерного серебра на дрожжевые клетки *Candida utilis*" // Электронный журнал "Исследовано в России", 2005, с. 1403 – 1409
5. Atef H., Mogda K., Mahmoud H. Biosynthesis of silver nanoparticles (Ag-Nps) (a model of metals) by Candida albicans and its antifungal activity on some fungal pathogens // New York sci. jour., 2013, v. 6, p. 27 – 33
6. Chou W.L., Yu D.G., Yang M.C. Silver nanoparticles in water treatment // Polym. Adv.Technol., 2005, v.16, p. 600 – 608
7. Duran N., Marcato P.D., Alves O.L. and etc. al. Mechanistic aspects of biosynthesis of silver nanoparticles by several *Fusarium oxysporum* strains // Journal of Nanobiotechnology, 2005, v.3, p. 8 – 14
8. Humberto H., Lara V., Ayala-Nunez N.V., Carmen L.D., Ixtepan T., Cristina R.P. Bactericidal effect of silver nanoparticles against multi drug-resistant bacteria // World Journal Microbiology and Biotechnology, 2010, v.26, p. 615 – 621
9. Khudaverdi Ganbarov., Mirmusa Jafarov., Khadija Bozkurt., Sanam Huseynova., Aygun Israyilova., Gulshan Suleymanova., Zokhrab Agamaliyev., Goncha Eyvazova. Comparative study the production of silver nanoparticles with the cultural supernatant and biomass of yeast *Candida guillermondii* BDU-217 // International Euroasian conference on Biological and chemical sciences, EuroasianBioChem, Ankara/ Turkey, 2018, s.94 – 99
10. Kim KJ, Sung WS, Suh BK, Moon SK, Choi JS, et al. Antifungal activity and mode of action of silver nano-particles on *Candida albicans*// Biometals, 2009, p. 235 – 242
11. Martinez G.F., Olive P.L., Banuelos A. and etc.al. Synthesis, characterization, and evaluation of antimicrobial and cytotoxic effect of silver and titanium nanoparticles // Nanomedicine, 2010, №6, v. 5, p. 681 – 688
12. Mishra A., Tripathy S.K., Yun S.I. Biosynthesis of gold and silver nanoparticles from *Candida guilliermondii* and their antimicrobial effect against pathogenic bacteria // J. Nanosci. Nanotechnol., 2011, v.11, p. 243 – 250

# **ВЛИЯНИЕ ТЕМПЕРАТУРЫ НА ПРОЦЕСС СИНТЕЗА НАНОЧАСТИЦ СЕРЕБРА ДРОЖЖЕВЫМИ ГРИБАМИ CANDIDA GUILLERMONDII BDU-217**

**М.М.ДЖАФАРОВ, С.И.ГУСЕЙНОВА, И.Т.БАБАЕВА,  
Г.И.ЭЙВАЗОВА, З.А.АГАМАЛИЕВ**

## **РЕЗЮМЕ**

Основная цель данной научной статьи – изучение влияния фактора температуры на создание наночастиц серебра дрожжевым грибом *Candida guillermondii* BDU – 217, взятым из коллекции культур кафедры Микробиологии Бакинского Государственного Университета. Было выявлено, что оптимальной температурой для формирования наночастиц серебра штаммом этого дрожжевого гриба является интервал в 25 – 30<sup>0</sup>С. Образцы, подвергшиеся инкубации при температуре 25 и 30<sup>0</sup>С, показали затемнение реакционной смеси, а также поглощение длиной в 408 нм в UV-спектрофотометре. При наблюдении под электронным микроскопом, у образцов, высаженных при температуре 25<sup>0</sup>С, наблюдались наночастицы серебра сферической формы длиной в 33,5 – 35,4 нм. У образцов же, высаженных при температуре 30<sup>0</sup>С, наблюдались наночастицы серебра сферической формы длиной в 34,2 – 37,5 нм. Анализ полученных образцов в спектроскопе с рентгеновской фазой при температуре 25 и 30<sup>0</sup>С показал наличие пика абсорбции (Ag Lal), характерного для наночастиц серебра.

**Ключевые слова:** дрожжевой гриб, наночастицы серебра, температура, *Candida guillermondii*, UV-спектр, сканирующий электронный микроскоп, спектр рентгеновского луча.

## **INFLUENCE OF TEMPERATURE ON THE PROCESS OF SYNTHESIS OF SILVER NANOPARTICLES BY CANDIDA GUILLERMONDII BDU-217 YEAST FUNGUS**

**M.M.CAFAROV, S.I.HUSEYNOVA, I.T.BABAYEVA,  
Q.I.EYVAZOVA, Z.A.AGAMALIYEV**

## **SUMMARY**

The main aim of the given article is to study the influence of temperature on the synthesis process of silver nanoparticles by BDU – 217 yeast fungus, taken from the cultures collection of Microbiology department of Baku State University. It was found out that the optimal temperature for the strain of this yeast fungus to synthesize silver nanoparticles is between 25 – 30<sup>0</sup>С. The samples that were incubated at 25 and 30<sup>0</sup>С, showed darkening of reaction mixture and 408 nm length absorption in UV-spectrophotometer. The samples sowed at 25<sup>0</sup>С, synthesized 33,5 – 35,4 nm length spherical silver nanoparticles. The ones sowed at 30<sup>0</sup>С, synthesized 34,2 – 37,5 nm length spherical silver nanoparticles, that were seen under electronic microscope. Analysis of the samples in an X-ray phase spectroscope at 25 and 30<sup>0</sup>С showed the peak of absorption (Ag Lal), characteristic of silver nanoparticles.

**Keywords:** yeast fungus, silver nanoparticles, temperature, *Candida guillermondii*, UV – spectr, a scanning electronic microscope, X-ray spectr.